

Yeni strukturlar, köhnə bünövrə: dövlətlərin sülhməramlı potensialı

Hraç Çilingiryan


Hraç Çilingiryan Kembriic
Universitetinin Cac İdarəciliik
Institutunun (Judge Institute
of Management) Avrasiya
tədqiqat programının
direktorudur. London
İqtisadiyyat və Siyasi Elmlər
Ali Məktəbində doktorluq
dərəcəsini almışdır.

Ermənistan və Azərbaycanda demokratiyaya keçid bir sırə çatışmazlıqlarla müşayiət olunur. Lakin Qarabağ münaqışesini və onun nəticələrini bu çatışmazlıqlarda günahlandırmaq səhv olardı. Separatist münaqışələr təcrübəsi olmayan digər post-sovet dövlətləri də öz demokratik nailiyyyətləri ilə öyünə bilmirlər, bunu Belarus və Türkmenistanın misalında görmək olar. Əksinə, Ermənistan, Azərbaycan və regionun digər dövlətlərində demokratik inkişafın arzu olunan səviyyəyə çatmamağına səbəb köhnə sistemli problemlərin və hakimiyətdə olan rejimlərin yeni problemlərin cəmidir. Bu problemləri nəzərə almaq vacibdir, çünki konkret misallara gəldikdə aydın görünür ki, əhalinin böyük etimadını qazanmış və yüksək demokratiya səviyyəsinə malik olan dövlətlər hərbi münaqışələrin davamlı həll yollarını tapmaqdə daha müvəffəq olurlar.

Xarizmatik liderlərin dilemmaları

1994-cü ilin atəşkəsindən sonra on ildən artıq davam edən danışçıların nəticəsində Azərbaycan və Ermənistan prezidentlərinin son bəyanatları olduqca səciyyəvidir. 2005-ci ilin sentyabrında İlham Əliyev öz çıxışında konkret bildirdi: "Biz güclü hərbi potensial yaradıraq. Qoy bizim düşmənlərimiz bilsin ki, Azərbaycan hər zaman öz ərazilərini azad etməyə qadirdir", və əlavə etdi ki, 2006-ci ildə Bakı hərbi büdcəni ikiqat artırmaqla 600 milyon dollara çatdıracaq. Onun erməni həmkarı, əslən Qarabağdan olan və Qarabağın sabiq prezidenti vəzifəsini tutmuş Robert Koçaryan daha sərt bəyanatla çıxış etdi: "Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayıb və olmayıacaq. Bu bizim qəti mövqeyimizdir. Sonra isə hər hansı həll yollarını fikirləşmək olar, yeni status formalarını icad etmək olar". Vasitəçilərin və kənar müşahidəçilərin məyusluğuna səbəb olan bu bəyanatlar heç də daxili auditoriya üçün nəzərdə tutulmuş populist çıxışlar deyil, bu bəyanatlar siyasi liderlərin öz mövqelərini əks etdirir.

Siyasi rəhbərliyin yanaşmasında bu cür müəyyənlik Qarabağ mövzusunun cəmiyyət tərəfindən qəbul edilməsinə təsir edir. Həqiqətən də, problemin bir hissəsi ondan ibarətdir ki, münaqışənin nizamlanması qurumlar və ictimaiyyətdən deyil, konkret rəhbərlərin oynadığı roldan son dərəcə asılıdır. Məsələn, 2002-ci ildə Heydər Əliyev bildirmişdir: "Əgər Qarabağ məsələsini mən həll edə bilmərəmsə, bu məsələni dünyada heç kim



həll edə bilməz." Eləcə də, bir çoxlarının fikrincə, əslən Qarabağlı olan Koçaryan və Ermənistanın müdafiə naziri Serj Sarkisyan ermənilərə təsir göstərə bilən yeganə şəxslərdilər. Sovet İttifaqı dağıldıqdan sonra demək olar ki, bütün yenicə müstəqillik əldə edən dövlətlərdə müxtəlif yönümlü xarizmatik liderlər hakimiyyətə gəldi. Alman sosioloqu Maks Veberin təbərinə, xarizma - qəbul edilmiş qaydalar əvəzinə "şəxsi keyfiyyətlərin istifadəsi və prioritetliyinə" əsaslanan və "adi idarəcilik strukturları ilə ziddiyət təşkil edən xəsiyyət növüdür". Bu, güclü dövlət institutlarının olmamasını, demokratik inkişafın aşağı səviyyəsi və sürətinin, inkişafdan qalan siyasi mühiti və bununla bağlı olan struktur potensialının problemlərini nəzərdə tutur. Doğrudan da, yeni yaranmış dövlətlərin xarizmatik rəhbərləri hakimiyyətin müxtəlif qollarının müstəqilliyini şübhə altına saldılar: həm parlament, həm də məhkəmə hakimiyyətin icraedici qolunun tabeliyindədir.

Münaqışının nizamlanmasına gəldikdə, əsas sual ondan ibarətdir ki, Azərbaycan, Ermənistan və Gürcüstan kimi xarizmatik rəhbəri olan və kəskin struktur qüsurlardan əziyyət çəkən dövlətlər daxili münaqışları həll etməyə və öz keçmiş muxtar bölgələrinin hüquqlarını təmin etməyə qadırırlar. Liderlik və idarəetmə problemləri və struktur potensialındaki çatışmazlıqlar münaqışını həll etmək üçün inandırıcı planların olmadığından daha da ağırlaşırlar. Qarabağ erməniləri

Azərbaycan Respublikasına onların reinteqrasiyası ilə bağlı hər hansı cəlbedici təklif almadiqlarından belə "birleşməni" daha da cidd-cəhdə rədd edirlər. 1994-cü ildə atəşkəs sazişi bağlandıqdan bəri hətta Azərbaycanın daxilində etibarlı zəmanətlər verməmiş və tolerant demokratiya nümayiş etdirməmişdir. Əgər hökumət öz ölkəsi daxilində siyasi müxalifətə dözməyə hazır deyilsə, onun kənar "düşmənlə" konstruktiv münasibətlər qurmaq iqtidarında olması şübhələr doğurur. Qarabağ "yüksek muxtarlıyət" vədlərini verməkdən savayı Azərbaycan öz konkret təkliflərini izah etməmişdir. Muxtarlıyət təklif edən dövlət üçün nədən ibarətdir? Bu muxtarlıyəti alanlar üçün onun nə faydası ola bilər? Cəmiyyətdə bu mövzular ətrafında heç bir debatlar aparılmır. Bakıda dövlət rəhbərlərinin savaşpərəst bəyanatları fonunda və edilən muxtarlıyət və onun xeyri barədə ictimai diskussiyaların olmaması Qarabağ ermənilərinə əsas verir ki, Azərbaycanın niyyətlərinə etibarsız yanaşınlar. Və əksinə, Azərbaycanın özünüidarə məsləsinə qeyri-ciddi yanaşması son illər Qarabağın Ermənistana daha da sıx integrasiyasına səbab olmuşdur.

Ermənistan siyasetində Qarabağ amili

Ermənistan həmcinin xarizmatik rəhbərlər xəstəliyinə düşər olub, lakin burada bu tipli dövlət idarəciliyinin nəticələri fərqlidir. Ermənistən

müxalif partiyaları iqtidar rejimləri nüfuzdan salmaq üçün Qarabağ kartından bir-birindən fərqli şəkildə istifadə etmişlər. Buna ən məşhur misal olaraq Levon Ter-Petrosyanın məcburi istefasını gətirmək olar - siyasi partiyaların əksəriyyəti və keçmiş tərəfdarları onu təslimçilikdə suçladılar. "Qarabağ müharibəsinin qəhrəmanı" kimi qazandığı şöhrət son illər prezident Robert Koçaryanı da tənqidlərdən xilas edə bilmədi. Ona qarşı ünvanlanan ittihamlara görə, Koçaryan öz hakimiyyəti dövründə Qarabağla Azərbaycan arasındaki münaqışını ikitərəflə Ermənistan-Azərbaycan münaqışasına çevirdi, Qarabağ isə danışçılar prosesindən kənardə qaldı. Müxalifət partiyasının rəhbəri Stepan Demircyanın sözlərinə görə, Ermənistanın Azərbaycana ərazi güzəstlərinə getmək təhlükəsi var (Ermənistanın ən cənub bölgəsi olan Mehri rayonunun bir hissəsinin verilməsi haqqında söz gedir). Müxalifət partiyaları və iqtidar koalisiyasının üzvləri təkəd edirlər ki, Ermənistanın suveren əraziləri sövdələsmə mövzusu ola bilməz.

Bununla belə, münaqışının tənzimləmə yolları arasındaki fərqli yanaşmalar və hakim rejimin açıq tənqidini bir-birinə qarışdır. Müxalifət partiyaları cəmiyyətdə geniş siyasi dəstəyə malik deyillər, buna görə də adətən onların siyasi fəallığı iqtidarın tənqidini ilə məhdudlaşdır. Bu günədək bu tənqidin böyük təsiri olmamışdır və müxalifət nə Ermənistan üçün, nə də Dağlıq Qarabağ münaqışasının həll edilməsi üzrə kəsərlə siyasi və ya iqtisadi alternativləri ortaya çıxara bilməmişdir. Bu partiyalara hərdən bir göstərilən dəstək onların strategiyası və ya ideologiyasının bayənlənməsindən deyil, daha çox cəmiyyətin Koçaryan hökumətindən narazılığından irəli gəlir. Azərbaycanda olduğu kimi, Ermənistanın siyasi səhnəsində də kompromislə əlaqələndirilən yanaşmalara yer yoxdur. Ermənistan partiyalarının heç biri Qarabağı "təslim verən" partiya kimi görünmək istəmir; "mötədillər" Israelin "sülh əvəzinə torpaqlar" formuluna bənzər "ərazi güzəstləri" haqqında danışarkən adətən Dağlıq Qarabağdan kənardə işğal edilmiş Azərbaycan ərazilərinin qaytarılmasını nəzərdə tuturlar, Qarabağın qaytarılması barəsində söz belə getmir.

Erməni diasporu Koçaryan hakimiyyətindən məyus olub onu korrupsiya, himayədarlıq və bir sıra sosial-iqtisadi problemlərdə suçlasa da, ümumilikdə Qarabağın Azərbaycandan ayrılmış niyyətini dəstəkləyir və buna sübut olaraq həcmli maliyyə yardımını programlarını həyata keçirir. Bundan əlavə, diasporun ABŞ, Avropa və Rusiyada lobbiçilik fəaliyyəti Ermənistan və Qarabağa böyük fayda gətirir. Eyni zamanda qeyd etmək lazımdır ki, bu fəaliyyət Yerevan və Stepanakertlə razılışdırılmış şəkildə aparılır və diasporun Dağlıq Qarabağın gələcəyinə dair öz xüsusi mövqeyi və ya fərqli baxışları yoxdur. Ermənistan-Türkiyə münasibətlərində olduğu kimi, erməni diasporu

Ermənistən hökumətinin və ya Qarabağ rəhbərliyinin Azərbaycana münasibətdə apardığı siyasetlərinə müdaxilə etmək niyyətində deyil. Diasporun bir hissəsi sülh sazışının son variantından narazı qalsa da, erməni-Azərbaycan münasibətləri bu münasibətlər iştirakçılarının öz işi hesab olunur.

Kənarlaşdırma siyaseti

Siyasət və hökumətin şəxsiyyətlər üzərində qurulması həmçinin kənarlaşdırmanın ifrat formalarına səbəb olur, başqa sözlə, "özgə qrupdan" - yəni, həm Azərbaycanda ermənilərdən, həm də Ermənistan və Qarabağda azərbaycanlılardan düşmən obrazının yaradılmasına və bu qrupun yadlaşdırılmasına gətirib çıxarr. Qafqazda münaqışələrin bu aspektinə çox vaxt lazımi diqqət yetirilmir. Bu regiondakı əksər münaqışələr KIV-də təsvir edildiyi kimi tarixi düşmənçiliklə deyil, daha çox çoxluq-azlıq münasibətlərinin yenidən formallaşması ilə bağlıdır. "Ozgələşdirmə" prosesi azlığın (Qarabağ ermənilərinin) çoxluqla (azərbaycanlılarla) onsuza birmənəli olmayan münasibətlərini daha da zəiflədir. 2003-cü ilin yanvarında prezident Koçaryan bildirmişdir:

"Ermənilərə Sumqayıt və Bakıda edilmiş basqınlar və 1991-1992-ci illərdə ermənilərin Qarabağdan kütləvi şəkildə hərbi deportasiyası cəhdələri ona dəlalət edir ki, ermənilər Azərbaycanda yaşaya bilməzlər. Söhbət müəyyən milli uyuşmazlıqdan gedir..."

Azərbaycanın o vaxtkı prezidenti Heydər Əliyev 2001-ci ildə eyni cür sərt surətdə bəyan etdi ki, "erməni işgalçuları Hitler ordularından, alman faşistlərindən qətiyyən fərqlənmirlər."

Bu cür ritorika regionda yaşayan xalqlar arasında əsrlər boyu davam etmiş mehriban qonşuluq əlaqələrinə kölgə salır. Son illər müxtəlif millətlər arasında münasibətlərin müsbət aspektləri Cənubi Qafqazda çox nadir hallarda içtimai polemikanın mövzusu olur. Yalnız bölgəyə səfər edən qonaqlar və ya jurnalistlər bu barədə sual verəndə insanlar "digər tərəfə" öz mehriban münasibətlərindən xatirələri danışırlar.

Ideoloji və sosial "özgələşdirmə" diskursu metropoliya dövlətlərinin struktur zəifliyi və keçmiş muxtarıyyətlərin reinteqrasiyası üzrə inandırıcı təşəbbüslerin olmamağı deməkdir, bununla yanaşı bu diskurs münaqışının nizamlanması üçün böyük problem yaradır. Əgər davamlı sülh nəticə etibarilə cəmiyyətlərin barışması prosesində yaranırsa, Cənubi Qafqazda geniş yayılmış "digər tərəfdən" düşmən obrazının yaradılması bu sülhü təhlükə altına qoya bilər. Azərbaycanlılar üçün "özgələşdirmənin" dili hərbi məglubiyyyət, ərazilərin itirilməsi, sosial-iqtisadi şərait və xüsusi də 800.000 qaçqın və məcburi

köçkünün aqibəti ilə bağlıdır. Qaçqın və məcburi köçkünlərin məyusluğu və gündəlik rastlaşlığı problemlər "özgələşdirmə" üçün çox güclü emosional və siyasi bünövrə yaradır. Ermənilərin "özgələşdirmə" ritorikası yaddaşlarda qalan millətin qurban olması və irredentizm hissələrinə və həmçinin keçmişdə və hazırkı dövrdə soyqırımlar qorxusuna söykənir. Bundan əlavə, ermənilər azərbaycanlıları "Türklərlə" eyniləşdirir və bununla da Türkiyəyə olan tarixi düşməncilik Azərbaycana tətbiq edilir.

Əsas məsələ "özgələşdirmə" ritorikasının nə dərəcədə haqlı olmasında və ya üzrlü səbəblərin olub-olmamasında deyil. Əsas diqqət bu ritorikanın münaqişənin tənzimlənməsi üçün sosioloji nəticələrinə yönəlməlidir. Xüsusiət qeyd etmək lazımdır ki, ayrı-ayrı əməllərin və konkret hadisələrin bütün xalqa tətbiq edilməsi fonunda özüñükər-özgələr bölgüsü münaqişənin sülh yolu ilə nizamlanması perspektivini daha da uzaqlaşdırır. Bunun əvəzinə ifrat "özgələşdirmə" diskursu cəmiyyətlərdə savaşpərəst əhval-ruhiyyəni gücləndirir və onların barışq prosesində iştirak etmək istəyini azaldır.

Yeni strukturlar, köhnə bünövrə

On illərlə davam edən münaqişələrin həlli nəinki keçid dövrünü yaşayan Ermənistən və Azərbaycan, hətta İsrail və Kipr kimi olduqca inkişaf etmiş demokratiyalar üçün mürəkkəb məsələyə çevrildi. Cənubi Qafqazda keçmiş sistemin qalıqlarının yeni dövlət və idarəcilik strukturlarına çevriləməsi və yenilənməsi prosesi hələ də davam edir. Bugünkü prosesləri dövlətçiliyin qurulması və yaxud dövlətçilik növünün müəyyən edilməsinin davamı kimi ümumiləşdirmək olar. Ermənistən, Azərbaycan və Gürcüstanın müstəqillik qazanmasından on ildən artıq vaxt keçəsə də, bu ölkələrdə indiyədək dövlətçiliyin parlament və ya prezident modellərindən hansının daha uyğun olması barədə fəal mübahisələr gedir. Uç respublikanın konstitusiyaları dəyişməkdə davam edir, vaxtaşırı onlara yeni düzəlişlər edilir. Dövlət aparatının tərkibi, səlahiyyətlər dairəsi və mənəvi-əxlaqi kodeksi müzakirələr mövzusudur. Bu masalələr Qarabağda da (və həmçinin regionun digər *de facto* dövlətlərində) üstünlük təşkil edir, lakin əsas fərqli cəhət budur ki, beynəlxalq toplum Qarabağ tanımılarından və Stepanakertin özünüñ lazımi ehtiyatları olmadıqdan, söhbət artıq Qarabağın Ermənistənla integrasiyasının səviyyəsi və sürəti haqqında gedir.

Muxtar bölgələr və metropoliya dövlətləri arasında əvvəlki səlahiyyətlər bölgüsü sisteminin qəti surətdə dəyişdirilməsi və Qarabağda formalasmış *de facto* "yeni qayda" Cənubi Qafqaz dövlətlərinin ilk yenidənqurma mərhələsini təşkil edir. Bununla belə, baxmayaraq ki, bu yeni

qayda beynəlxalq səviyyədə tanınmamış qalır, keçmiş sovet muxtariyyətlərinin qazandığı müstəqilliyin başlıca xüsusiyyəti bütün siyasi, sosial, iqtisadi və milli sərhədlərin dəyişdirilməsindən ibarətdir. Qarabağın hakim élitası və cəmiyyəti üçün bu, müstəqilliyin ən mühüm nailiyyətidir. Onların fikrincə, Qarabağ erməniləri artıq titul dövlətdə azlıq deyil, yenidən təşkil edilmiş dövlətdə çoxluq təşkil edirlər. Onlar artıq uzaqda olan mərkəzi hakimiyyətin qərarlarından asılı deyillər və öz işlərinə özləri nəzarət edirlər.

Bu kontekstdə tərəflərin razılışdırıldığı kompromis və güzəştlər tələb edir ki, səlahiyyətləri təqdim edən və qəbul edən qurumlar əsaslı struktur imkanlarına malik olsunlar. Burada belə bir sual ortaya çıxır ki, öz keçid dövrünü yaşayan dövlətin bu cür strukturları varmı? Struktur qüsurların daxili və kənar özüllərini ayırmak lazımdır. Daxilən, yenidənqurma prosesinin əsasında sovet erasından miras qalmış köhnə infrastruktur durub: Cənubi Qafqaz dövlətləri yeni strukturları köhnə bünövrə üzərində inşa etməklə məşğuldurlar. *De facto* müstəqil dövlətlərə gəldikdə, struktur qüsurlar əsasən kənar amillərlə izah olunur: bu *de facto* dövlətlər rəsmi beynəlxalq dəstəkdən, xarici sərmayələrdən, infrastrukturun yenilənməsində köməkdən, ətraf aləmlə əlaqələrdən (xüsusiət də informasiya və yeni texnologiyalar sahəsində) və vətəndaş cəmiyyətinin inkişafında əsaslı yardımdan məhrumduurlar. Qeyri-hökumət təşkilatlarının apardığı bütün fəaliyyətə baxmayaraq, bu cür beynəlxalq yardımdan və əməkdaşlıqdan imtina separatizmi cəzalandırmaq və son çözüm variantı barəsində razılışmanı məcburən qəbul etdirmək məqsədi daşıyır. Lakin bu siyaset fərqli nəticələrə - təcridin artmasına və beynəlxalq ictimaiyyətin qərəzi olduğu və hər zaman metropoliyaların tərəfini saxlaması haqqında şübhələrin güclənməsinə gətirib çıxardı.

Muxtar respublikalarda yaşayan azlıqlar çoxluq tərəfindən ilk önce öz dövlətlərinin vətəndaşları kimi yox, "özgə", yad kimi qəbul edilirdilər: çoxluğun dövlətində ermənilər "qeyri-azərbaycanlı", "sonradan gəlmələr" idilər. Azlıqların fikrincə, müstəqilliyyə nail olduqdan sonra onlar çoxluğun "sosial nəzarətindən" və "özgəlik" yükündən qurtuldular. Kipr və Fələstin/İsrail misalları əsasında fərz etmək olar ki, Cənubi Qafqazda münaqişələrin nizamlanması prosesi uzun müddət çəkəcək. Vəsitəcilik səyləri və problemin həll yollarının tapılması yalnız siyasi iradənin və ya məqbul razılışma variantının axtarışı ilə məhdudlaşmamalıdır, liderlərin rolu və struktur potensialının anlanması, demokratik inkişafın və cəmiyyət-daxili və cəmiyyətlərərəsi ünsiyyətin olması həmçinin zəruridir.